

**"KƏNDİMİZİN** çox gözəl adətləri var idi. O vaxtı kəndimizdə televizor yox idi, amma insanların çox maraqlı yaşam tərzi var idi. Kənd camaatı hər gecə birinin evinə yiğisərdilər, gecə saat ikiyə, üçə qədər səhbət edirdilər, nağıl danışərdilər. Ortalığa qoz, fındıq, meyvə qoyurdular, yeyə-yeyə danışərdilər. Qoca nənəm məni də özü ilə aparırdı, o səhbətləri eşidirdim. İndi baxıram ki, artıq insanlar arasında o səmimiyyət, o ünsiyyət, o mehribanlıq yoxdur. İnsanlar arasındaki o səmimiyyət sanki bir nağıla çevrildi". Müsahibimiz çox gözəl, mehriban və səmimi bir mühitdə böyüdüyünü deyir. Bildirir ki, belə bir mühitdə böyüməsi onun həyatında çox böyük rola malik olub. Müsahibimiz "Üç nöqtə" qəzetiñin qonağı tarixçi-alım, tanınmış araşdırmaçı Nəsiman Yaqubluudur.

#### "Doqquzuncu sinifdə oxuyandan rayonumuzun tarixini araşdırmağa başladım"

Müsahibimizin sözlərinə görə, onun doğulub boy-a-başa çatdığı kənd çox gözəl təbiətə malik olub, Zəngilan rayonunun Zəngilan kəndi: "Kəndimizin qarşı tərəfində İrandakı Savalan dağı silsiləsindən olan Binə dağları, arxa tərəfdə isə Zəngəzurun Qafan rayonun ərazisində yerləşən Xustup dağı görünürdü. Yayın istisində də həmin dağın zirvəsində qar olurdu. Rayonumuz balaca olsa da, ərazisindən dörd çay, Həkəri, Bəsit, Oxçu və Araz çayı axırdı. Araz çayı kəndimizin qarşısından axırdı, Oxçu çayı isə yuxarı tərəfdən mənbəyini götürürdü. Bir tərəfi Aran, digər tərəfi isə dağ bölgəsi idi. Deyilənə görə, ərazisində Avropada birinci, dünyada isə ikinci olan böyük Çınar meşəsi var idi. 80 kilometrə qədər uzunluğu 3 kilometrə qədər təxminən eni olan meşə olub. Uşaqlıq illərimiz belə maraqlı bir yerdə keçib. Doqquzuncu sinifdə oxuyandan rayonumuzun tarixini araşdırmağa başladım. Bölgəmizin hardan qaynaqlandığı mənim üçün maraqlı idi. Maraqlı sənədlər əldə etdim. Daha sonra bir neçə maddi-mədəniyyət abidələri aşkar etdim. Məlum oldu ki, Babək hərəkatı bu bölgələrdə olub. Çünkü bizim kənddən baxanda uzaqdan dumanların içində qala görünürdü. Daha sonralar bildik ki, bu əslində Bəzz qalası imiş, əvvəllər bunu bilmirdik. Yavaş-yavaş maraqlılaşdıqca gördüm ki, burada Babək hərəkatının izləri var. Xurama adlı kənd var idi, daha sonra öyrəndim ki, bu Xürrəmələr kəndi olub. O hərəkatdan qalma kənddir. Ağ Oyuq deyilən yerdə böyük bir daş vardı. Yerli əhali buna Koroğlu daşı deyirdi. Amma sonradan öyrəndik ki, bu daş Koroğlu daşı deyil, Babək hərəkatından qalma daşdır. Daşın içində şamdan yeri var idi. Şəmi yandırıldılar, Arazın o təyində olan qoşun hissələrinə xəbərdarlıq edildi. Eyni zamanda həmin daşdan Araz çayının o tərəfində də var idi. Çox maraqlı yerlər var idi".

#### "Bir dəfə Qaçaq Nəbi Həcəri qohumumuzun evində gizlədibmiş"

N.Yaqublu deyir ki, ailədə iki uşaq olublar, amma onu qoca nənəsi saxlayıb. Nənəsinən qədimdə olan nağılları, rə-

# "Kitabdan qazandığım pulu yenə kitaba xərcələyirdim"

**NƏSİMAN YAQUBLU: "KİTABXANAYA SƏHƏR GİRİB AXŞAM ÇIXIRDIQ"**



vayətləri eşidib: "Qaçaq Nəbi ilə bağlı səhbətlər eşitmışəm. Qaçaq Nəbi bizim rayondan bir qədər uzaqda olan Qubadlı rayonunun Mollu kəndində doğulub böyüdüb. Mən uşaq olanda Qaçaq Nəbi ilə bağlı camaat arasında çoxlu söz-səhbət yayılırdı. Deyilənə görə, Qaçaq Nəbi uzaq bir qohumumuza çox inanmış. Həcəri onların evlərində qoyub gedirmiş. Həcəri jandarmalar axtaranda onların evində gizlədibmiş, bundan sonra Qaçaq Nəbi həmin adamı qızıl samovar bağışlayıb. Mən o samovarı görməmişdim, amma qohumlarım deyirdi ki, həmin samovarı görübərlər. Bəylər adlı başqa qohumumuz isə deyirdi ki, Qaçaq Nəbinə görüb, hətta golib onlarda yemək də yeyib.

Cəlil Məmmədquluzadə haqqında eşitmışəm, o da bizim kəndimizə golirmış. Mənim üçün Babək, Qaçaq Nəbi, Cəlil Məmmədquluzadə haqqında eşitmək çox maraqlı idi, həmişə bu barədə eşitdiyim bütün səhbətləri toplayırdım. Lakin kəndimizdə din zəif olub, sonradan bir az gücləndi. Mənim fikrimcə, bu bəlkə də orda Babək hərəkatının güclü olması ilə bağlı olub. Orta məktəbi qurtarandan sonra Qubadlıya getdi, Qaçaq Nəbinin olduğu yerlərdən çoxlu şəkillər çəkdi. Onun anasının yun əyriən cəhrəsini, boz atının bağlandıq yerin fotosunu çəkdi. Daha sonra Həcərin qəbrini ziyarət etdim".

#### "Kənd camaatı hər gecə birinin evinə yiğisər, gecə yarısına qədər səhbət edirdilər"

Çox mehriban, səmimi münasibəti olan insanların içində, bir mühitdə böyüdüyüni nəzərə çatdırıran həmsəhətimiz deyir ki, o, uşaq olanda kəndlərində yaşı kisişlər çox imiş, 110, 120 yaşlı qocalar var idi: "Amma tədricən o insanların getdi. O yaşda insanların sonuncu nəslini gördüm. Kəndimizin çox gözəl adətləri var idi. O vaxtı televizor yox idi, hardasa 1973-1974-cü ildə gəlib çıxdı. Amma insanların çox maraqlı yaşam tərzi, həyatı var idi. Kənd camaatı hər gecə birinin evinə yiğisərdilər, gecə saat ikiyə, üçə qədər səhbət edirdilər, nağıl danışərdilər. Ortalığa qoz, fındıq, meyvə qoyurdular, yeyə-yeyə danışərdilər. Qoca nənəm məni də özü ilə aparırdı, o səhbətləri eşidirdim. İndi baxıram

ki, artıq insanlar arasında o səmimiyyət, o ünsiyyət, o mehribanlıq yoxdur. İnsanlar arasındaki o səmimiyyət sanki bir nağıla çevrildi. Televizor çıxandan sonra insanlar arasında münasibətlər yoxa çıxdı. Kəndimizdə yaşı bir kişi vardi, o qədər maraqlı nağıl danışərdi ki, onun yanından ayrılmak istəmirdik. Nağılin gözəlliyyi öz yerində, o da çox gözəl danışərdi. İmprovizasiya edirdi, aktyor kimi güldürdü, qışqırıldı, ağlayırdı. Onun danışlığı nağılları mən başqa heç yerdə oxumamışam. Saatlarla onu diniyirdik, yorulmurduq. Amma indi bir adama 10 dəqiqə qulaq asib yoruluruq, çünkü pis və savadsız, maraqsız danışır. Sonra həmin nağılların bəzilərini yazdım, yığıb folklorşunaslara verdim".

#### "Kitabxanaya səhər girib axşam çıxırdıq"

N.Yaqublu orta məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetinin jurnalistik fakültəsində üç il oxuyub, daha sonra isə təhsilini Sankt-Peterburq universitetində davam etdirib və üç ildə orda təhsil alıb: "O vaxtı Rusiyada oxumağa hamımız maraqlı göstərirdik, çünkü inkişaf etmiş ölkə idi. İlkinci tərəfdən də rus dilini öyrənmək istəyirdik, çünkü rus dilini bilməyəndə insanları irəli çəkmirdilər, perspektivli olmurdu. Buna görə də ora gedib oxumaq istəyirdik. Hər il bizim tələbələrdən Moskvada 3 nəfərə yer verirdilər. Biz gedən il Moskvada etiraz etdi, lakin Sankt-Peterburq razılıq verdi və dostumla birləşdə oxumağa getdik. Mənim həyatımda çox böyük və inqilabi bir mühit oldu. Sankt-Peterburq şəhərinin özü inqilabçı olub, bu da şəhər əhalisində hiss olunurdu. Tələbəlik zamanı yataqxanadakı qaydaya görə, bir otaqda üç nəfər qalırdı, onlardan biri sovet, iki nəfəri isə xarici tələbə olmalı idi. Hamımız bir yerdə çörək yeyirdik, kitabxanaya gedirdik. Oxumağa ciddi yanaşırıq, kitabxanaya səhər girib axşam çıxırdıq. Bizim qrupda dönya 30-a yaxın ölkəsindən tələbə oxuyub. Yataqxanada hər kəs öz mədəniyyətini yaşadırdı, hər millət öz bayramını qeyd edirdi. Bu mənə çox inkişaf etdirdi, dünyagörüşümü artırıldı. Bakıya nisbətən orda təhsildə azadlıq idi. Ordakı müəllimlər daha azad düşüncəli idilər, lakin bizdə mühafizəkarlıq, aqressiya elementləri çox idi".

#### "Birinci kursda 60-100 manat pul qazanırdım"

Birinci kursdan pul qazanmağa başladığını vurgulayan N.Yaqublu deyir ki, kəndlərindəki adamlarda maraqlı bayatılar, rəvayətlər, səhbətlər vardi: "Keçmiş ANS televiziyanın direktoru Mirşahinlə birlikdə gedib onları toplayırdıq. O, öz kəndlərindən, mən də öz kəndimizdən hazırlayırdı. O vaxtı radioda "Bulaq" verilişi vardi, həmin verilişlə əməkdaşlıq edirdim, həmin bayatıları səsləndirib qonorar alırdım. Həmin vaxtı 60-100 manat pul qazanırdım. Yaşlı nəslin savadı çox olmasa

da, yaddaşlı, dünyagörüşlü idilər. Xeyirdə-şərdə hamı bir-birinin yanında olurdu. Yadimdadır, mən uşaq olanda kəndimizdə bir nəfər ev tikdirirdi. Hamı gedib o ti-kintiya kömək etməyi özüne borc bilirdi. Növbə ilə kənd camaatı gedib kömək edirdi. Yaxud yemək bisirib ustanın günorta yeməyini göndərirdi. İnsanlarda qəribə bir mehribanlıqlıq, sevgi var idi".

#### "İnsanın göz görə-görə ölümə getməsi axmaqlıqdır"

Həmsəhətimiz qeyd etdi ki, o vaxtı universiteti bitirənlər hərbi xidmətə getmirdi: "Oxuya hərbi dərslər keçmişik, mənə leytenant rütbəsi verdilər. Mühərbiə başlayan vaxtı namizədlik məsələmə müzakirə olunurdu. Əbülfəz Elçibəy demişdi ki, mənim Məmməd Əmin Rəsulzadə haqqında kitabımı "Fəxri doktor" adı verilsin. Bu məsələlər müzakirə olunan zaman hər şeyi atıb könüllü şəkildə orduya getdim, 6 ay orda oldum. Ona görə də müdafiə qaldı. Bundan düz 10 il sonra, 2001-ci ildə müdafiə etdim. Könüllü şəkildə orduya gedəndən sonra orda "Azərbaycan ordusu" qəzətini yaratdım, baş redaktoru oldum, döyüş yerlərində reportajlar yazdım, əsgərləri ruhlandırdıq. Bundan sonra Gəncə hadisələri baş verdi. Rəhim Qaziyev, Sürət Hüseynovun çirkin əmələri haqqında qəzətdə xeyli yazılar yazmışdım. Hadisələr vaxtı mənə xəbər çatdırıldır ki, ehtiyatlı ol, səni öldürə bilərlər. Hətta bir neçə dəfə redaksiyaya gəlib məni soruşmuşdular. Bütün işçilər Gəncəyə getdi, lakin mən getmədim. İnsanın göz görə-görə ölümə getməsi axmaqlıqdır aksi. İki həftədən sonra əmir verib işdən çıxardılar. BDU-da Beynəlxalq əlaqələr və Beynəlxalq hüquq fakültəsi açılmışdı və onun da tərkibində beynəlxalq jurnalistika bölməsi yaradılmışdı. Dostum orda dekan müvəvvi ididi, mən universitetə dəvət etdi. 1993-cü ildən burda işləyirəm".

#### "Kitabdan qazandığım pulu yenə kitaba xərcələyirdim"

Stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" adlı ilk kitabı yazdığını bildirən müsahibimiz deyir ki, bu haqda kitabı ondan sonra Ziya Bünyadov yazdı: "Bu kitabdan sonra Məmməd Əmin Rəsulzadə haqqında da ilk kitabı mən yazdım. Rəhmətli Z.Bünyadov həmisi mən deyirdi ki, sən həmişə bizdən qabağa düşürsən. Dedim ona görə ki, Rusiyada oxuyub gələndə mən inqilabçı fikirlə gəlmışdım. Cəsarətlə gəlmışdım, burda alimlərimizin çoxu yazıma qorxurdular. Xocalı hadisələri baş verəndə də bu haqda ilk kitabı mən yazmışdım. Bu kitabı Qur'anın ayələrindən istifadə edərək yazmışam. Onu da deyim ki, yazdığını kitablardan yaxşı pul qazanırdım. Kitabdan qazandığım pulu yenə kitaba xərcələyirdim. İşlərimin yaxşı getdiyi vaxtda sovet hökuməti dağıldı, kitaba pul vermədilər (gülür)".

Könül Oruc